

“Gömrük s r h dind n keçiril n malların v n qliyyat vasit l rinin gömrük razisin daxil olması, çıxması v tranziti il ba lı ld edil n m lumatların ba qa ölk l rin gömrük v dig r s lahiyy tli dövl t orqanları il mübadil si Qaydaları”nın t sdiq edilm si haqqında

AZ RBAYCAN RESPUBL KASI NAZ RL R KAB NET N N Q RARI

“Az rbaycan Respublikası Gömrük M c ll sinin t sdiq edilm si haqqında” Az rbaycan Respublikası Qanununun t tbiqi bar d ” Az rbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömr li F rmanının 1.3.1-ci yarımb ndinin icrasını t min etm k m qş di il Az rbaycan Respublikasının Nazirl r Kabineti **q rara alır:**

1. “Gömrük s r h dind n keçiril n malların v n qliyyat vasit l rinin gömrük razisin daxil olması, çıxması v tranziti il ba lı ld edil n m lumatların ba qa ölk l rin gömrük v dig r s lahiyy tli dövl t orqanları il mübadil si Qaydaları” t sdiq edilsin (lav olunur).

Az rbaycan Respublikasının Ba naziri

Artur Rasi-zad

Bakı h ri, 7 may 2012-ci il

**Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 7 may
tarixli 95 nömrəli qərarı ilə
təsdiq edilmişdir**

Gömrük sərəh-dində keçirilən malların və nəqliyyat vasitələrinin gömrük razisinin daxil olması, çıxması və tranziti ilə bağlı idarə edilən məlumatların beynəlxalq əlaqələrin gömrük və digər sərəh-dindəli dövlət orqanları ilə mübadiləsi

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 13.2-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük sərəh-dində keçirilən malların və nəqliyyat vasitələrinin gömrük razisinin daxil olması, çıxması və tranziti ilə bağlı idarə edilən məlumatların beynəlxalq əlaqələrin gömrük və digər sərəh-dindəli dövlət orqanları ilə mübadiləsi qaydalarını müəyyən edir.

1.2. Gömrük orqanları öz funksiyalarını həyata keçirərkən risklərin azaldılması, beynəlxalq ticarət-ticarət əlaqələrinin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, iqtisadi maraqların qorunması, xarici və qarışıqlı ticarət əlaqələrinin inkişafı və xarici ticarətin asanlaşdırılmasına rəhbərlik yaradılması məqsədi ilə gömrük sərəh-dində keçirilən malların və nəqliyyat vasitələrinin gömrük razisinin daxil olması, çıxması və tranziti ilə bağlı idarə edilən məlumatların beynəlxalq əlaqələrin gömrük və digər sərəh-dindəli dövlət orqanları ilə beynəlxalq müqavilələr üzün olaraq mübadiləsinə həyata keçirilir.

1.3. Gömrük sərəh-dində keçirilən malların və nəqliyyat vasitələrinin gömrük razisinin daxil olması, çıxması və tranziti ilə bağlı idarə edilən məlumatların beynəlxalq əlaqələrin gömrük və digər sərəh-dindəli dövlət orqanları ilə mübadiləsi mövcud beynəlxalq müqavilələr və ya bu Qaydalar çərçivəsində həyata keçirilir.

1.4. Bu Qaydaların 1.2-ci bəndində nəzərdə tutulmuş məlumat mübadiləsi Azərbaycan Respublikasının 2002-ci il 19 fevral tarixli 267-IIQ nömrəli Qanunu ilə qəbulduu "Gömrük hüquqpozumalarının qarışının alınması, təhqiqatının aparılması və aradan qaldırılmasına dair qarışıqlı inzibati yardım haqqında Beynəlxalq Konvensiya"nın, Ümumdünya Gömrük Təkilatının təhlükəsizliyin təmin olunması və ticarətin asanlaşdırılması üzrə çərçivə standartlarının, digər ölkələrlə imzaladığı gömrük işi sahəsində mədəniyyət və qarışıqlı yardım haqqında sazişlərin və Gömrük Məcəlləsinin müddəalarına müvafiq müəyyən edilmiş qaydada həyata keçirilir.

1.5. Bu Qaydaların 1.2-ci bəndində nəzərdə tutulmuş lumat mübadiləsinin hətə keçirilməsi əlaqədə qeyd olunan istiqamətli rüzer hətə keçirilir:

1.5.1. gömrük qanunvericiliyinin pozulması ilə əlaqədar iuzer t hqiqatın, məhkəmə və ya inzibati ara dırmanın aparılması;

1.5.2. gömrük və ya digər s lahiyyətli orqanlar tərəfindən yoxlamaların aparılması;

1.5.3. təqdim edilmiş sənədlərdə göstərilən məlumatın təsdiq və ya təkzib edilməsi zərurəti;

1.5.4. malların idxalı, ixracı, tranziti və malların bəyan edilməsi ilə bəli yoxlamaların aparılması;

1.5.5. malların və nəqliyyat vasitələrinin gömrük razisinin daxil olmasına və çıxmasına sərf edilən vaxtın azaldılması və gömrük sərəhdində nə sürətli keçidin təmin edilməsi.

2. Mlumatların forması və məzmunu

2.1. Bu Qaydalara uyğun olaraq, məlumatlar iki tərəf arasında razılaşdırılmış formada, elektron və ya yazılı kildə rəsmi məktubla göndərilir. Bu məlumatlar onlardan istifadəni təmin etmək üçün tələb olunan sənədlərlə müəyyən edilir. Azərbaycan Respublikasının gömrük və digər s lahiyyətli dövlət orqanları bəqa dövlətin s lahiyyətli orqanına Azərbaycan Respublikasının qanunvericiliyində nə verilməsi qadağan olunmayan rəsmi materialları, sənədləri və məlumatları təqdim edir. Azərbaycan Respublikasının gömrük orqanının tələbi oldu u halda, bəqa dövlətin soruşdu n s lahiyyətli orqanı sorunun baxılması ilə əlaqədar onlara verilmiş materialları, sənədləri və maddi sübutları razılaşdırılmış müddətdə geri qaytarır. Xüsusi hallarda, tərəflər arasındakı razılaşmalara nə ifahi məlumatlar da qəbul oluna bilər, lakin onlar dərhal yazılı kildə təsdiq edilməlidir.

2.2. Bu Qaydaların 2.1-ci bəndinə müvafiq olaraq, məlumatlara əlaqədakılar daxil edilir:

2.2.1. soruşdu n gömrük orqanı;

2.2.2. soruşdu olunan tədbir;

2.2.3. sorunun predmeti və səbəbi;

2.2.4. aidiyyəti hüquqi aktlar.

2.3. ki və/və ya çoxtərəfli beynəlxalq müqavilələrdə digər hallar nəzərdə tutulmayıbsa, yardım üçün sorular ingilis dilində təqdim edilməlidir.

3. Sorudan imtina üçün şərtlər

3.1. Sorular əlaqədəki hallarda təmin edilmir:

3.1.1. g r sor u alan orqan sor u edil n yardımın h yata keçirilm sinin dövl tinin suverenliyin , t hlük sizliyin v ya h r hansı mühüm maraqlarına z r r g tir c yini hesab ed rs ;

3.1.2. sor u olunan s n dl r v /v ya m lumatlar qanunla qorunan bu v ya dig r sirri t kil ed rs .

3.2. Sor unun t min edilm m si haqqında q rar q bul edildikd , sor u gönd r n t r f sor unun t min edilm m sinin s b bl ri aydın v saslandırılm kild göst rilm kl bildiri gönd rilir.

4. M lumat mübadil sinin rti ri

4.1. Bu Qaydalara sas n h r hansı kild veril n v ya ld olunan m lumat m hk m v ya inzibati ara dırmanın aparılması zamanı istifad d daxil olmaqla, yalnız bu Qaydalarda göst rilm m qs dl r üçün v m lumat ver n gömrük v ya dig r s lahiyy tli dövl t orqanları t r find n qoyulan m hdudiyy tl r uy un olaraq istifad edilir.

4.2. M lumatı alan ölk d n azı h min ölk nin razisind eyni xarakterli m lumatlara, s n dl r v dig r informasiyalara amil edil n m xfiliyin qorunması t min edilm lidir.

4.3. Bu cür m lumatlar, s n dl r v ya dig r informasiyalar yalnız m lumat ver n ölk nin s lahiyy tli dövl t orqanının yazılı razılı ı olduqda v h min orqan t r find n qoyulmu m hdudiyy tl r v bu Qaydaların 4.1-ci b ndinin müdd alarına uy un olaraq dig r m qs dl r üçün istifad oluna bil r.

4.4. Bu Qaydaların 1.2-ci b ndind n z rd tutulmu m lumatlar bilavasit gömrük v ya dig r s lahiyy tli dövl t orqanları arasında mübadil edilm lidir. Gömrük v ya dig r s lahiyy tli dövl t orqanları bel m lumatların mübadil sin m suliyy t da ıyan xidm tl ri v v zif li xsl ri mü yy n edir. M lumat mübadil si mü yy n edilmi xidm tl r v xsl r t r find n h yata keçirilir.

4.5. Az rbaycan Respublikasının gömrük v ya ba qa s lahiyy tli orqanının sor unu icra etm k s lahiyy ti olmadıqda o, h min sor unu s lahiyy tli orqana gönd rir v bu bar d xarici dövl tin sor u gönd r n orqanını m lumatlandırır.